

Antidoping

ÜADA-nın "İdmançının məlumat kitabçası"ndan
Əsas Faktlar və Məqamlar




ÜADA nədir?

Ümumdünya Antidoping Agentiliyi (ÜADA) 1999-cu ildə idmanda bütün formalarda dopingə qarşı mübarizəni təşviq etmək, əlaqələndirmək və müşahidə etmək üçün yaradılmış müstəqil beynəlxalq təşkilatdır.

ÜADA Ümumdünya Antidoping Məcəlləsinin (Məcəllənin) hazırlanmasını və sonrakı təkamülünü əlaqələndirmişdir. ÜADA, elmi və sosioloji tədqiqatlar, təhsil, idmançıların maarifləndirilməsi, antidoping üzrə potensial quruculuğu, Məcəllənin tətbiqinə nəzarət və müşahidə daxil olmaqla bir çox əhəmiyyətli fəaliyyətlə məşğuldur. ÜADA test keçirmə agentliyi deyil.

Məcəllə nədir?

Məcəllə antidoping qanunvericiliyinin bütün idmanlarda və bütün ölkələrdə eyni olmasını təmin etmək məqsədilə yaradılmış sənəddir.



Doping nədir?

Doping bir yaxud bir neçə növbəti antidoping qayda pozuntularının baş verməsi kimi müəyyən edilir:

- 1 idmançının nümunəsində qadağan edilmiş maddənin **mövcudluğu**
- 2 Qadağan edilmiş maddə yaxud üsulun **istifadəsi** yaxud istifadəsinə cəhd
- 3 Xəbərdarlıqdan sonra nümunə toplanmasında iştirakdan **imtina**
- 4 idmançının məkan məlumatının **təmin edilməməsi** və buraxılmış testlər
- 5 Doping nəzarət prosedurunun hər hansı hissəsinin **saxtalaşdırılması**
- 6 Qadağan edilmiş maddə yaxud üsula **sahiblik**
- 7 Qadağan edilmiş maddə yaxud üsulun **yayılması**
- 8 Qadağan edilmiş maddə yaxud üsulun idmançıya **tətbiqi** yaxud tətbiqinə cəhd
- 9 Antidoping qaydalarının pozuntusunda **əlbirlik**
- 10 Sanksiyaya məruz qalmış idmançı Dəstək Heyəti ilə **qadağan edilmiş** əməkdaşlıq

Qadağan edilmiş Maddə və Üsulların Siyahısı

Siyahı həm yarışma müddətində, həm də yarışma müddətindən kənar olan idmançılara şamil olunur. ÜADA hər il Siyahını yeniləyir və ən cari versiya veb-saytımızda nəşr olunur.

- Hər hansı tibbi, dietik və digər maddə və üsulun məsuliyyətsiz istifadəsi sizi ən yaxşı çıxış imkanınızdan məhrum edə bilər.
- Əlavələrin istifadəsinə dair xüsusi ehtiyat tövsiyə edilir. Hətta "tam təbii" əlavənin tərkibində qadağan edilmiş maddə ola bilər.
- Dərmanların/əlavələrin qəbul edilməsindən əvvəl siz həmişə:
 - Siyahı
 - Milli Antidoping Təşkilatı/Beynəlxalq Federasiya (BF)
 - Əczaçı yaxud həkim ilə məsləhətləşməlisiniz

Ti-lar

Terapevtik istifadə üçün İstisnani (Tİ) Beynəlxalq Federasiyanıza (beynəlxalq səviyyəli idmançılar üçün) və AMADA-ya (milli səviyyəli idmançılar üçün) müraciət edib, onu əldə edəndən sonra sizə müəyyən xəstəliklər üçün bəzi qadağan edilmiş dərmanların qəbul edilməsinə icazə verilə bilər.



Test keçirmə

(Doping nəzarəti)

İllüstrasiyalı təlimata arxa tərəfdə baxın

Doping nəzarətinin 11 mərhələsi üzrə

Əgər siz beynəlxalq və/və ya milli səviyyədə çıxış edirsinizsə, sizin sidiyiniz və/və ya qanınız istənilən zaman, istənilən yerdə Beynəlxalq Federasiyanız, Milli Antidoping Təşkilatınız (AMADA) yaxud Əsas Tədbirin Təşkilatçı Komitəsi tərəfindən testdən keçirilə bilər. Xüsusi olaraq təlim keçmiş və akkreditasiya edilmiş doping nəzarət heyəti bütün testləri həyata keçirir. Test keçirmə həm yarışma müddətində, həm də yarışmadan kənar müddətdə keçirilə bilər.

Axi niyə mən?

- Yarışma müddətində siz təsadüfi seçim, finişdə yer yaxud xüsusi səbəbdən məqsədli seçim nəticəsində seçilə bilərsiniz.
- Yarışmadan kənar müddətdə siz istənilən zaman, istənilən yerdə və əvvəlcədən xəbərdar olmadan testdən keçirilə bilərsiniz.
- Əgər siz azyaşlısınızsa yaxud müəyyən əlilliyi olan idmançısınızsa, sizin üçün nümunə toplanma proseduruna bir az dəyişikliklər edilə bilər. Siz bu dəyişiklikləri test keçirmə zamanı Doping Nəzarət İnspektoru ilə müzakirə edə bilərsiniz.

Məkan məlumatı barədə hər şey

Əgər siz Qeydiyyatda alınmış Test Qrupuna (OTQ) daxil edilmisinizsə, onda aşağıdakılar daxil olmaqla, olduğunuz yer barədə cari və dəqiq məlumatı təmin etməlisiniz:

- Ev ünvanı
- Təlim cədvəli və yerləri
- Yarışma cədvəli
- İş yaxud məktəb kimi müntəzəm fərdi fəaliyyətlər

Əlavə olaraq, siz test keçirmə üçün tapıla biləcəyiniz yer və 60 dəqiqəlik zaman pəncərəsi müəyyən etməlisiniz. Əgər siz müəyyən edilmiş zamanda həmin yerdə olmasanız, bu buraxılmış test sayıla bilər. Sizin hətta Qeydiyyatda alınmış Test Qrupuna daxil edilmədiyiniz halda, sizdə oxşar məkan məlumatının təmin edilməsi tələb edilə bilər.



ADAMS ilə məkan məlumatı öhdəliklərinə dəstək

ADAMS

İdmançı kimi, siz məkan məlumatınızı ÜADA-nın Antidoping İnzibatchılıq və İdarəetmə Sistemi (ADAMS) ilə yeniləyə bilərsiniz. Bu sistemdə siz həmçinin yardımçı məlumat və resurslardan faydalana bilərsiniz.

Test keçirmə:

Doping nəzarətinin 11 mərhələsi





Nəticələrin emalı

Antidoping qaydalarının pozuntusu üçün sanksiyalar töhmətdən başlayaraq ömürlük diskvalifikasiyaya qədər fərqlənə bilər. Diskvalifikasiya müddəti antidoping pozuntusunun növündən, fərdi işin şəraitlərindən, maddədən və antidoping qayda pozuntusunun mümkün təkrarlanmasından asılı ola bilər.

İdmançı kimi siz B nümunəsinin analiz edilməsini tələb etmək hüququna maliksiniz. Siz ədalətli dinləmə və müsbət test yaxud antidoping qayda pozuntusundan sonra sizə qarşı tətbiq edilmiş sanksiyaya dair hər hansı qərara apellyasiya şikayəti vermək hüququna maliksiniz.

Bu məlumat və Ümumdünya Antidoping Məcəlləsi arasında hər hansı fərq halında, **Məcəllə üstünlük təşkil edir**. Bu məlumat istənilən zaman dəyişdirilə bilər. Ən yeni antidoping qaydalarını əldə etmək üçün Beynəlxalq Federasiyanız, Milli Antidoping Təşkilatınız yaxud Milli Federasiyanıza müraciət edin.

Yanvar 2015



WADA

wada-ama.org • info@wada-ama.org
facebook.com/wada.ama • twitter.com/wada_ama

Qərargah

800 Place Victoria, Suite 1700, P.O. Box 120, Montreal, QC, H4Z 1B7,
Canada • Tel.: +1.514.904.9232 • Fax: +1.514.904.8650



AMADA
STAY CLEAN

amada.az • office@amada.az
facebook.com/amada.az • instagram.com/amada_aze

Qərargah

Mardanov Qardashlary str., 102 AZ1022 Baku, Azerbaijan
Azerbaijan • Tel.: + 994.12.597.18.39 • Fax: + 994.12.597.18.45

elavə məlumat wada-ama.org-da